

BAYRAMLARIN RİTUAL-MİFOLOJİ VƏ LINQVOPOETİK SEMANTİKASI



Sakir ALBALIYEV,
AMEA Folklor İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru,
dosent,

Məssələnin qoyuluşu. Bayramlar zəngin mənə aləminə malikdir. Onların müxtəlif etnik-mədəni ənənələrlə bağlılığı bayramların təsnifatı, ritual-mifoloji özləllilikləri haqqında tam universallaşdırıcı fikirlər söyləməyə imkan vermir. Amma bütün bunlarla bərabər, dünya xalqalarının bayramları ümumi tərəflərinə də malikdir. Bu cəhətdən, "bayram" anlayışının özü xüsusi aktuallıq kəsb edir.

İşin məqsədi. Tədqiqatın aparılmasında əsas məqsəd bayram anlayışının ritual-mifoloji və linqvipoetik semantikasının araşdırmaqdır.

Nəzəri xarakterli tədqiqatlar bayramın ilin günləri içərisində xüsusi dəyərə malik zaman kəsimini olduğunu göstərir. O, sanki zaman içərisində ayrıca bir zamandır [9; 10; 6; 7; 8; 1; 5].

Rusdilli Vikipediyyada "bayram" anlayışına belə bri tərif verilmişdir: "Bayram – təqvimdə nəyinsə, yaxud kiminsə şərəfinə fərqləndirilmiş zaman kəsimidir. O, sakral (məişətə aid olmayan, mifik) mənaya malikdir, mədəni, yaxud diñi ənənə ilə bağlıdır" [12].

Bu qısa tərif, əslində, bayram anlayışının semantik strukturu haqqında geniş məlumat verir. Çünkü bu tərifdə bayramın zaman mahiyəti, mənşəyi, mədəni identifikasiyası və s. ifadə olunmuşdur. Tərifə görə:

1. Bayram bütün hallarda ilin adı günlərində fərqlənən zaman kəsimidir.

2. Bayram xüsusi zaman kəsimi kimi mütləq kiminsə adı, yaxud nə isə xüsusi bir hadisə ilə bağlı olur.

3. Bayramı bir zaman vahidi kimi ümumi zaman kontekstində xüsusi hadisəyə çevrən onun milli-mənəvi dəyərlər sisteminin müqəddəs dəyərləri ilə bağlılığıdır. Bu bağlılığın kökündə mifologiya durur.

4. Bayram mədəni, yaxud dini ənənə ilə ayrılmaz şəkildə bağlıdır. Başqa sözlə, onun ümummədəni, yaxud dini ənənədə xüsusi yeri vardır.

Vikipedik məlumatlara görə, bayramın aşağıdakı oxşar mənaları da vardır:

1. Bayram – təqvimlə müəyyənləşən rəsmi istirahət gündür;

2. Kütləvi əyləncəli tədbirlər, asudə vaxtin şəhər keçirilməsidir;

3. Hansısa sevinc doğuran hadisənin baş verdiyi gündür;

4. Ümumi mənəvi yüksəliş həli, "həyatın bayramıdır" dir [12].

Bütün bu qeyd olunanlar, əlbəttə, bayram anlayışının mənasını birbaşa müəyyənləşdirmir. Burada biz görürük ki, bayramın mədəniyyət tarixindəki daha müasir mənaları ifadə olunmuşdur. Halbuki bayram anlayışının mədəniyyətin bütün tarixi boyunca onun ən dərin qatlarından gələn dəyişməz məna xetti vardır.

M.M.Baxtin bayramı "bəşər mədəniyyətinin ən ilkin forması" adlandırmışdır. "Bayramın sivilizasiya ilə bağlı mənəsi ondan ibarətdir ki, cəmiyyəti birləşdirən dəyərlər sistemi bayramdan keçməklə müəyyənləşir" [12].

Bu fikir bayram anlayışının dərinlikləri ilə bərabər, onun etnokulturoloji semantikasına da nüfuz etməyə imkan verir. M.M.Baxtinin bayramı "bəşər mədəniyyətinin ən ilkin forması" adlandırması bu hadisənin fenomenallığını ortaya qoyur. Fenomenallıq ilkin, ibtidai düşüncə, idraka qədərki qavrayışla bağlıdır. Bu cəhətdən, əger bayram mədəniyyətin ən ilkin formasıdırsa, bu halda o, həm də mədəniyyətin əsasında durur. Mədəni dəyərlər bayramdan keçməklə, yəni bayram vasitəsilə sosiumun (cəmiyyətin, toplumun) birləşdirici dəyərlərinə çevirilir. Bu cəhət bayram anlayışının dəyişməz semantik keyfiyyətidir. Bir xalq həm də öz bayramları vasitəsilə özünü etnik vahid, qurum kimi təşkil edə bilir. Daha doğrusu, bayramlar bütün xalqı vəhdətə gətirməklə onu yenidən təşkil edir.

Burada maraqlı bir məsələ də meydana çıxır. Cəmiyyət necə olur ki, məhz bayramlar vasitəsilə vahidləşir, birləşir?

"Emil Dürkheim və Mirça Eliade qeyd edirlər ki, bayram – insanın mövcudluğunun müqəddəs və dünyəvi tərəflərinin bilavasitə ünsiyyətdə olduğu dövrür" [12]. Bu qeyd edilən mənə bayram anlayışının müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Buradan aydın olur ki, bayramı zaman kəsimi kimi adı zamandan fərqləndirən əsas cəhət onda müqəddəs (sakral) olalla dünyəvi (sekulyar) olanın bir-biri ilə əlaqəyə girməsidir. Başqa sözələ, insanlar məhz bayram zamanı müqəddəs qüvvələr və onların təmsil etdiyi dəyərlərlə ünsiyyətə girə bilirlər. Bayram, bu cəhətdən, obrazlı desək, müqəddəs dünyanın qapısıdır. Lakin bu qapı bayramdan bayrana açılır və insan müqəddəs dünyanın qapısını məhz bayramda açmaq fürsəti, imkanı əldə edərək həmin dünya ilə qovuşa bilir. Lakin məsələ göründüyü qədər sadə deyildir. Bayramda müqəddəs və dünyəvi dəyərlərin əlaqəsi zaman-məkan baxımından çox mürəkkəb mənalara malikdir. Çünkü bayramın zamanı və məkanı xüsusi semantikaya malik zaman-məkan rejimidir. Burada aydınlaşdırılmalı olan ən mühüm məsələ bayramda müqəddəs olanla adı olanın nəyə görə bir müstəviyə gelmesi, hansı səbəbdən əlaqəyə girməsidir. Bu zərurət nədən yaranır və nəyə xidmət edir? Əsas sual budur.

Bayramda, əslində, hər şey bir-birinə qarışır: müqəddəs, adı, nə varsa – hamisi bir-biri ilə qovuşur. Adı vaxtda buna təsədүf etmek mümkün deyildir. Çünkü insanların bayramdan kənardakı həyatının qaydaları, qanunları var. Onları pozmaq olmaz. Həmin qanunlar pozulanda cəmiyyət ona pis reaksiya verir: belə ki, qanunların pozulması cəmiyyətin həyatını, yaşam düzənnəini dağlıda bilər. Ancaq nə üçünsə bayramlarda bütün qayda-qanunlar aradan qalxır və hər şey bir-birinə qarışır. Hamı da bunu təbii qəbul edir. Heç kəs heç kəsi adı həyatda rast gəlinən normaları bayramda pozduğuna

(şit zarafatlara, müəyyən əxlaq normalarının pozulmasına, kişi-qadın münasibətlərinin kəllə-çarx edilməsinə, dəyişdirilməsinə və s.) görə qnamır. Sanki normalar və qanunlar aradan qalxır. Lakin bütün bunlar ancaq bayramda (bayram müddətində) baş verir. Bayram qurtaran kimi yeni düzüm, yeni ahənfə başlanır. Buradan belə bir nəticə çıxatrmaq olur ki, bayramda hər şey bir-birinə ona görə qarışır ki, yenidən yaradılsın. Yəni bu, yenidən yaradılış – kosmoqoniyadır. Mirça Eliade yazır ki, "Bu, kosmoqonik aktin (yenidən yaradılışın – Ş.A.) əbədi təkrarlanmasıdır" [11, s. 62].

Məlum olur ki, xüsusiəl ilbaşı bayramlarda dünya yenidən yaradılır. Çünkü ilin başa çatması ilə köhnə dünyının ömrü qurtarır; köhnə dünyada nə varsa – hamisi yenidən yaradılmalıdır. Bu yaradılış (kosmoqoniya) akti yenilənmə, təzələnmə şəklində baş veir. Yenilənmə isə öz-özünə baş verə bilməz. Dünya və onda mövcud olanların hamisi müqəddəs nümunə əsasında yenilənməli, yaradılmalıdır. Ona görə də bayramda müqəddəs və dünyəvi olanlar bir araya gelir: bütün köhnə olanlar müqəddəs nümunələr əsasında yenidən yaradılır. Elə bayram da məhz bu yaradılış dövrünü əhatə edir.

M.Eliade yazır ki, "müqəddəs və dünyəvi olanlar insanın tarixin gedisətində qarvadığı varlığın iki obrazı, mövcudluğun iki vəziyyətidir" [11, s. 257]. Alimə görə, bu iki obraz, bu iki durum bəşəriyyət tarixi üçün universaldır. Yəni insanların intellektual səviyyələrindən asılı olaraq, onun dünya haqqındaki bilikləri, dünyagörüşü həmişə müxtəlif olmuşdur. Ancaq buna baxmayaraq, tarixin bütün gedisətində insanlar müqəddəs olanla dünyəvi olanı bir-birindən fərqləndirmişdir.

Buradan belə bir nəticəyə gəlmək olar ki, insanın dünyası müqəddəs olanla adı olana ayırmayı, bölməsi insanlığın fitrətdən gələn halıdır. Yəni bu fərqləndirmə insan düşüncəsinə yaradılışın başlangıcından xas olan keyfiyyətdir. Belə olduğu halda müqəddəs olanla dünyəvi olanı xüsusi məkan-zaman rejimində qovuşuduran bayramların da insan düşüncəsinə fitrəten məxsus olduğunu düşünmək olar.

Bayram anlayışının nəzəri mahiyyəti və semantik xüsusiyyətləri ilə bağlı görkəmli türk alimi Pertev Naili Boratavın qiyamətli fikirləri vardır. Alimin "Türk folkloruna dair 100 sual" kitabının IV bölümü bütövlükdə bayramlara həsr olunmuş və o, burada "bayram" anlayışının mənə aləmi, bayramların təsnifatı, gedisəti, bayramlarla bağlı adət-ənənələr və s. kimi məsələlər barəsində etraflı bəhs etmişdir [Boratav, P.N.100 sual, s. 252-288].

Öncə "Bayram" anlayışının içənə nələri daxil etmək mümkündür?" sualını qoyan P.N.Boratav yazır: "Bayram bir sıra tamaşa və oyunlardan əmələ gəlir və onların forma və qaydalarını ənənə müəyyənləşdirir. Doğum, evlənmə, ölüm kimi hadisələrin səbəb olduğu mərasimlərdən bayramı fərqləndirən bir sıra cəhətlər var: bayramın ən başlıca xüsusiyyəti budur ki, onun keçirilməsinə hər hansı bir adam səbəb olmur. Yas mərasimi ölmüş konkret bir adam üçün təşkil olunur, toy ailə quran bir cavan oğlan ile bir cavan qız üçün keçirilir. Bayram isə toplumun hamisi üçün və hamı tərəfindən təşkil və tətbiq olunan mərasimlər toplusudur. Dini bayramlarla, "bir may" müasir fəhlə bayramı və ya ənənəvi bahar bayramları kimi dün-

yəvi bayramlar dövlətin hüdudlarını da aşır, milli bayramlar millətin ortaş şəkil-də iştirak etdiyi mərasimlərdir. Bayramların sevinc nümayişləri ilə müsəyiət olunmaları da onların bir xüsusiyyətidir. Şəhər toplumunun məhərrəm ayınları (İmam Hüseynin ölüm ildönümünü anma mərasimləri) bütün bir məzhəbi əhatə etsə də, "bayram" deyə adlandırılmış və bu səbəbdən də, mövcud ənənə eyni tarixlərdə, yəni yas müddətinin sonunda qeyd olunan aşura mərasimlərini başqa bir kökə aparıb-çıxararaq, "Nuh tufanının başa çatmasına yaxın toplu halda yeyilən yeməy" in xatirəsi kimi izah edir" [2, s. 252]. Göründüyü kimi, P.N.Boratav "bayram" anlayışını müəyyənləşdirən ilk əlamət kimi bayramların tamaşa və oyunlardan əmələ gəldiyini qeyd edir. Özü də bu tamaşa və oyunlar xalq ənənəsi ilə bağlıdır. Alimin bu yanaşmasından məlum olur ki, o, bayramı ilk növbədə mərasimritual hadisəsi hesab edir. Alim, daha doğrusu, bayrama oyun və tamaşalardan ibarət mərasim kompleksi kimi baxır. P.N.Boratavın qeyd etdiyi bu cəhət özünü Novruz bayramının nümunəsində tam şəkilde təsdiq edir.

Bayram mərasimini doğum, evlənmə, ölüm kimi digər mərasimlərdən fərqləndirən alım burada əsas cəhət kimi bayramların kollektiv mahiyyət daşımasını irəli sürür. Doğrudan da, doğumla bağlı, yaxud ailə qurmaqla bağlı keçirilən mərasimlərdə bayram ünsürləri olسا da, onları bayram saymaq olmaz. Məsələn, qədim toylarda cürbəcür oyunlar oynanılırdı. Həmin oyunlardan bəziləri (güləşmək və s. yarışlar) Novruz bayramında da icra olunurdu. Lakin toy mərasimi ilə Novruz mərasimini fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, toy fərdə aid, Novruz kollektivə aid mərasimdir. Əlbəttə, burada belə bir əks fikir söylemək olar ki, ənənəvi toy mərasimləri də kollektiv xarakter daşıyır. Məsələn, son əsrə qədər kənd yerlərdən keçirilən toy mərasimlərinə istisnasa olaraq kəndin bütün sakinləri, uşaqlardan tutmuş böyüklerə qədər – hamı iştirak edirdi. Ancaq bu cəhət toy mərasimini bayram mərasimi ilə eyni-ləşdirməyə inmkən vermir. Məsələ burası nadirdir ki, toy bir mərasim kimi konkret fəndlərlə (ailə quran iki gənc, onların ailəsi və yaxınları ilə) bağlı mərasimdir. Bayramda isə konkret fəndlərlə bağlı olmur: o, kollektivin hər bir üzvünə eyni dərəcədə aid olur. Toy mərasimində kollektivin münasibəti eyni deyildir. Toyda iştirak edənlərin bir hissəsi mərasimin sahibi (ev sahibi, toy sahibi), o biri hissəsi isə qonaqlar, yəni toyə dəvət olunanlardır. Bayramlarda isə kollektivin bu şəkildə bölünməsi yoxdur: bayram hamı üçün eyni olan dəyərdir. Bu cəhətdən alım bayramların milli xarakterini qabardır. Lakin bununla bərabər qeyd etmək istərdik ki, P.N.Boratavın bayram anlayışını izah edərkən onu nə üçün yas mərasimləri, yaxud şəbih mərasimləri ilə müqayisə etməsi bizdə sual doğurur. Belə bir müqayisəyə ümidiyətə ehtiyac var idimi? Axi P.N.Boratav özü aydın şəkildə qeyd edir ki, "Bayramların sevinc nümayişləri ilə müsəyiət olunmaları da onların bir xüsusiyyətidir". Yəni bayram anlayışı bütün hallarda sevinc emosiyaları, gülüş psixologiyası ilə bağlıdır. Yas mərasimləri, o cümlədən Kərbəla şəhidləri ilə bağlı keçirilən şəbih mərasimləri bayramların tam əksinə olaraq kədər emosiyası, fəciə psixologiyası ilə bağlıdır.

(Davamı var)